

# AZƏRBAYCAN

ƏDƏBİ-BƏDİİ JURNAL

**VAQİF SƏMƏDOĞLU - 80**

V. SƏMƏDOĞLUNUN ŞEİRLƏRİ (retro)

*Nəşr*

SAMİD AĞAYEV - Ləvəngi

XANIM AYDIN - Sərçə

*Poeziya*

İLHAM QƏHRƏMAN

CƏLALƏDDİN BUDATOĞLU

Ədəbi söhbətlər

VİLAYƏT QULİYEV VƏ NƏRGİZ CABBARLI

“Bizim uzaqlaşmağımız tənqidə zərbə idi,

ədəbiyyata yox”

6  
2019

# “HƏPİMİZ BİR GÜNƏŞİN ZƏRRƏSİYİZ”

*Söhbət hansı günəşdən gedir?*



Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırur... Yaşadığımız dövrün mürəkkəb və ziddiyətli xarakteri dini-mənəvi dəyərlər məsələsinə münasibətdə dəqiq, aydın və perspektivli bir mövqeyin işlənilə hazırlanmasını aktuallaşdırır. Bu mövqə xalqlarımızın əsrər boyu yaratmış olduğu zəngin mədəni və dini-mənəvi irdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirməlidir.

**HEYDƏR ƏLİYEV**

A.Şaiqin romantik poeziyasında "Həpimiz bir güneşin zərrəsiyiz" şeirinin xüsusi mövqeyi vardır. Şairin romantik yaradıcılığının (eyni zamanda, bütövlükde Azərbaycan romantizminin) ideya-estetik xüsusiyyətlərinin meydana çıxılması baxımından bu şeir geniş material verir.

Şeirde müəllifin estetik ideali, əsərin ideya-məzmun yükü ilə bağlı ədəbiyyatşünaslıqda ilk söylənən mülahizələr arasında, xüsusən onun ideya-bədii mükəmməlliyyinin etirafı menasında Mir Cəlalin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" tədqiqatı diqqətimizi daha artıq çəkir: "A.Şaiqin insanpərvərlik təbliğ edən məşhur şeirlərindən biri "Həpimiz bir güneşin zərrəsiyiz" sərlövhəli, bir qədər mahni ruhunda, oynaq vəzn və müvəffəqiyyətli ifadə vasitələri ilə yazılmış şeiridir. 1910-cu ildə yazılmış bu əsərdə insanlıq semimi bir xitab vardır. Şairin fikrincə, bəşər əslen qardaş yaranmışdır. İnsanlar hamısı bir güneşin süasından əməla gəlmış, bir ananın, təbiətin qoynunda böyümüşlər... İctimai məhəbbət və bəşəri qardaşlıq daim insanları ümumi səadətə aparmalıdır... Bu şeirdə A.Şaiqin humanizmi bütün qüvvəti ilə ifadə olunmuşdur".

Bu mülahizələrdə A.Şaiqin insana humanist münasibətinin, bəşəri idealının romantik ifadəsinin dünyəvi mezmunu əksini tapır. Şeirin həyatı reallıqlar, sosial-siyasi hadisələrdən doğan qənaətlər əsasında yazılmasına biz de şübhə etmirik. Lakin düşünürük ki, ümumən romantizmdə özüne çox əhatəli yer alan "bəşəri qardaşlıq" ideyası romantiklərin keşfi deyildir. Bu ideyanın kökləri kifayət qədər dərindədir. Mir Cəlal şeirdə "bəşəri qardaşlıq" ideyasının dünyəvi məzmununu dövrün siyasi-ideoloji tələblərində irəli gelərek qabartmağa məcbur olsa da, öz yanaşmalarında onun dərinlərə

gedən köklərinə əsaslı işaretlər etmişdir. Görkəmli alim yazır: "A.Şaiqin bu əsəri ruhən L.Tolstoyun "bir-birinə məhəbbət edin" tövsiyəsi ilə, Əli bəy Hüseynzadənin bu dövrə aid olan "Nicat məhəbbətdədir", T.Fikretin "Torpaq vətənim, növi-bəşər millətim!" və "İnandım" səriövhəli əsərləri ilə müəyyən dərcədə hemahəng seslənir".

Əslində, Mir Cəlalın "Həpimiz bir günəşin zərrəsiyiz" şeiri ilə, misal üçün, deyki ki, Ə.Hüseynzadənin "Nicat məhəbbətdədir" əsərini müşayisə müstəvisinə getirməsi birincinin ideya-mezmun qaynağını, hətta demek olar ki, felsefəsini açır.

Ə.Hüseynzadənin ictimai-siyasi həyata verdiyi təhlillər "Həpimiz bir günəşin zərrəsiyiz" şeirində "bəşəri qardaşlıq" ideyasının aktuallanmasının və bədii təhlil müstəvisinə çıxarılmasının sebəblərinə aydınlıq getirir. Ə.Hüseynzadənin məqəlesi, ilk növbədə, A.Şaiqin şeirinin yazılmış ərefəsinin mənzərsi haqqında təəssürat yaradır: "1907-ci sənəyi-miladiyyə yene bir çox əmsali kimi al-qanlar içində qurub ediyor!... Ah! Bu al-qanlar, bu qırmızı qaranlıqlar, bu şəş cəhətdən gələn "terror" alovları... Biz bu növ hadisələri zikr ve tedad etməkdən, qarelərimiz isə oxumaqdan yorulduq, bezdik. Bu gurultular, bu vəhşətlər, bu qanlar artıq əsabımıza, həvasimizə təsir etməz oldu. Lakin nə divani-ülfə-əsgəri insanları asib kəsməkdən, həbs etməkdən, nə də inqilab terroristləri bomba atmaqdan, "Brauning" sıxmaqdan yorulub usanmadılar. Rusiya vase bir qətlgaha döndü".

Deməli, məhz, qətlgaha dönen Rusiya, qətlgaha dönen cəmiyyət, insanların bir-birinə qənim kəsilməsi "bəşəri qardaşlıq" ideyasını aktuallaşdırır və romantikləri nicat yolunu "məhəbbətdə" axtarmağa sövq edir.

Ə.Hüseynzadə "İnsanlara məhəbbət, yeganə və həqiqi hübüllahdır" şəklində meydana çıxan ideya - çıxış yolu A.Şaiqdə "Həpimiz bir günəşin zərrəsiyiz" şəklində ifadəsini tapır.

Ə.Hüseynzadə "Allah sevgisi"nin "yeganə və həqiqi" təzahürünün "insanlara məhəbbətdə meydana çıxmazı" qənaətindən çıxış edir və derin təəssüf hissi keçirir ki, "bəşəriyyət özü 13 əsr, yaxud 20 əsrden bəri təcalla edən bu həqiqəti (Hübüllah həqiqətini - T.S.) alqışlayırı? ... Heyhat?...". Demek, Mir Cəlalın "Həpimiz bir günəşin zərrəsiyiz" şeirinin Ə.Hüseynzadənin "Nicat məhəbbətdədir" əsəri ilə səsleşməsi məsələsini meydana atmazı A.Şaiqin de bəşəriyyətin çıxış yolunu "hübüllah"da görməsi fikrini öne çıxarmağa əsaslı tekan verir.

Sovet ədəbiyyatşünaslığı "Həpimiz bir günəşin zərrəsiyiz" şeirini nə qədər dünyəvi məzmunun romantik ifadəsi kimi təqdim etməyə-çalışsa da, bu təhlillərin ümumi ahengində onun İslam felsefəsinə istinadla yazıldığını işaretləyən məqamlar tapmaq mümkündür. Mir Cəlalın təhlillərindən sonra bu istiqamətdə M.C.Cəfərovun mülahizələri diqqətimizi çekir. Şeirin ümumi və əsas ideyasını "bəşəriyyətçilik" kimi xarakterizə edən M.C.Cəfərov "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyasında M.Hadi və S.M.Qənizadə yaradıcılığından nümunələr gətirərək, bu ideyanın xırda burjua humanizminin təzahürü kimi meydana çıxmazı fikrini irəli sürür və yazırı: "Gəlinlər hemayıli" əsərinin qəhrəmanının dili ilə S.M.Qənizadə deyirdi: "Kürreyi-ərz vətənim, insaniyyət milletimdir. İnsan var ikən, millət yox idi. Və həqqaniyyət var ikən, məzhəb yox idi... İnsanlığı atıb millətdən yapışmaq və həqqaniyyəti atıb, məzhəbi tutmaq eyni xüsunedir... (xüsumətdir - olmalıdır-T.S.)". M.C.Cəfərov XX əsr sənətkarlarının "bəşəriyyətçilik" ideyasına aşağıdakı kimi təfsir verirdi: "Nə dil ferqi, nə din, nə etiqad ferqi, nə İncil, nə Quran, nə mühit dənizləri insanları, xalqları, millətləri bir-birindən ayırmalı idi". Milli sənətkarların "bəşəriyyətçilik", "bəşəri qardaşlıq" kimi təqdim etdiyi ideyanın ədəbiyyatşünaslıqda bəzən milliyyət sevgisinin bəşəri sevgiye qarşı

qoyulması, din, millət mənsubluğunun inkar edilməsi kimi başa düşülməsi müqabilində, M.C.Cəfərovun təfsiri ile razılaşmaq lazımlı. Ancaq sovet ədəbiyyatşunaslığı bu "bəşəri qardaşlıq"ın qaynağını, məntiqini başa düşməyə çətinlik çəkir. Bəlkə də başa düşdüyü halda, ideolojinin təsiri altında şeiri bu qaynaqdan, məntiqdən sərf-nəzər edir, əsas ideyanı mücerrəd "ümumi mehbəbat" ideyası ilə bağlamağa mecbur olurdu. Əslində isə, mücerrədlik şeirin ideyasında yox, ədəbiyyatşunaslığın təfsirində meydana çıxırı. Mahiyyətə varmaq üçün qaydaq M.C.Cəfərovun ümumən maraqlı və yerində olan müqayisəsinə. Alimin S.M.Qənizadədən getirdiyi sitata verdiyi şərin alt qatında yazıçının "ümumi mehbəbat" ideyasını milli və dini mənsubluğa qarşı qoyması fikri də yer alır. Məhz bu yönən S.M.Qənizadənin millət və din anlayışına baxışları, fikrimizcə, tehrif olunur. Bəs, həqiqətdə S.M.Qənizadənin məsələyə yanaşması nece idi? Məsələ burasındadır ki, o, "ümumi mehbəbat", "bəşəri qardaşlıq" ideyalarını milli və dini mənsubluğunu inkar edən cəhet kimi başa düşmürdü. S.M.Qənizadəyə görə, onların münasibəti küll ilə cüzin münasibətləri timsalında idi: "Hər bir millət bəni-insandan bir cüvə ikən, millətpərəstlik həm ümumi insaniyyətdən bir cüvə kibidir və habelə hər bir məzheb ümumi insaniyyətdən bir cüvə kibidir və habelə hər bir məzheb fərcehetice həqiqət yolunun bir qolu ikən, məzhebdarlıq həm həqşunaslığın bir cüvənə mütabiet kimidir". S.M.Qənizadənin inamına görə, cüz küll ilə, milliyyət təəssübü insaniyyət təəssübü ilə qarşı-qarşıya qoymamalı, milliyyət və məzheb təəssübü insaniyyət və din (haqq yolu) təəssübündən üstün tutulmamalıdır və əger tutulursa "bes yəqin səbəbi tərbiyəmizin nəsəvabılığıdır". Maarifçi realistin mövqeyində maraqlı olan cəhətlərdən biri də aşağıdakı mülahizəsində yer alır: "Güman edirəm ki, millət və ya məzheb ixtilafı hərgiz üxuvvətə mane ola bilmez, çünki üxuvvət üçün əger bir şərt var isə, yəqin ki, həmməzheblik və ya həmmillətlik deyil, insaniyyət və həqqanıyyətdir".

Həqqanıyyət nə deməkdir? Ədəbiyyatşunaslığımız bu anlayışın üstündən adətən sükutla keçərək məzheb anlayışını "din" anlayışı ilə eyniləşdirir və alınan məntiqi nəticə bu olur ki, romantik "bəşəri qardaşlıq" ideyasına üstünlük verərək, dini və milli mənsubiyyətə qarşı çıxırlar.

Əslində, onlar milləti "ümumi insaniyyət"in, yəni bəşəriyyətin tərkib hissəsi hesab etdiyi kimi, dini də "bəşəri qardaşlıq" a - "üxuvvət" a aparan ikinci əsas amil hesab edirdilər.

S.M.Qənizadənin bədii təfsirində "üxuvvət" də dinin oynadığı rol "həqqanıyyət" şeklinde yer alır: "... Çünki üxuvvət üçün əger bir şərt var isə ... insaniyyət və həqqanıyyətdir". Həqqanıyyət "haqq olan" dinin yoludur və bu din İslamdır. Qurani-kərimin ən müxtəlif surələrindəki çoxsaylı ayələrdə bu məsələyə aydınlıq getirilmişdir: "Allah yolunda (haqq olan) din, əlbettə, İslamdır" (Ali İmran surəsi, 19-cu ayə); "...Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır" (Əli Cinn surəsi, 14-cü ayə). Yasin surəsində (4-cü ayə) oxuyuruq: "Doğru yoldasan. (Doğru yol üzrə göndərilən peyğəmberlərdən... Allahın əsil tövhid dini olan İslam dinindən. Bu yolu tutub gedən haqqa yetişər)".

A.Şaiq də S.M.Qənizadə kimi, insanlığın çıxış yolunu "dəsti üxuvvət" də görür. "Üxuvvət" dini anlayışdır və mənası "qardaşlıq" deməkdir. Onun Qurani-kərimdəki ifadesi aşağıdakı kimidir: "Həqiqətən, möminlər (dində) qardaşdır" (əl-Hucurat surəsi, 10-cu ayə). Ali-İmran surəsində (103-cü ayə) möminlərin qardaşlığı daha ehətli şərh olunur: "Hamiliqlə Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayıñ. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizi düşmən iken O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayesində bir-

birinizle qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında iken O sizi oradan xilas etdi". Qurani-Kerimin Ali-İmrən süresində möminlərə çatdırılan aye A.Şaiqin istinad nöqtəsidir və ifadəsi belədir:

*Uzadın dəsti üxuvvət, sıxalım,  
Rışeyi-zülmü, nifaqi yıxalım.*

İndiki məqamda "dəsti üxuvvət" in mənası aydınlaşdır. Bəs, "rışeyi-zülmü, nifaqi yıxalım" dedikdə A.Şaiq neden bəhs ağır, neyi nəzərdə tutur? Bizim ədəbiyyatşunaslığımız "zülm", "nifaq" anlayışlarının həmisi sosial mənasını qabartmış, ona sinfi məzmun vermişdir. A.Şaiqin şeirinin polifonik məzmununda, əlbəttə, sosial məna vardır. Lakin şeirin məna və mahiyyəti anlayışların sosial məzmunu ilə axıra qədər və həqiqi mənada izah edile bilməz. A.Şaiqin şeirindəki "zülm" ve "nifaq" anlayışları Qurani-Kerimden gelir. Ət-Talaq süresində (1-ci aya) deyilir: "Allahın müəyyən etdiyi hedləri aşan kimse özünə zülm etmiş olar..." Qurani-Kerimde "özünə zülm etmek" bir olan Allaha sitayış etməmək, ona şərik qoşmaqdır, möminliyin şərtlərindən uzaq qalmaqdır. "Allahdan başqa heç bir tanrı (məbəd) yoxdur" a inam (ət-Təğabun süresi, 13-cü aya) möminliyin ilkin və əsas şerti kimi irəli sürürlür. Buna görə də "firqələrə bölünmək" İslama nifaq salmaq kimi qəbul edilir. Qurani-Kerime görə, "firqələrə bölünən", Allaha şərik qoşan insan ilk növbədə özünə zülm etmiş olur. Məhz o mənada ki, bu eməli ilə Qiymət günü cəhennəmi qazanmış olur. A.Şaiq "rışeyi-zülm"ə, "nifaq" a qarşı çıxanda, ilk növbədə, "hamiliqlə Allahın ipinə (dininə, Qurana) möhkəm sarıl" mağъi nəzərdə tutur, məzhəb ayrılığını "firqələrə bölünmək" kimi başa düşərək, insanı özü-özüne zülm etməkdən qaçmağa səsləyir. Şeirin geniş yayılmış variantlarından birindəki aşağıdakı beyt bunu nəzərdə tutur:

*Yetişər kinü ədavət daşımaq,  
Qoxumuş məzhəblərdə yaşamaq.*

A.Şaiqə görə, insan özü-özüne züldən məzhəb ayrılığına son vermək və bir olan Allah etrafında birləşməklə qurtula bilər, "rışeyi-zülm"ə, "nifaq" a ancaq bu şəkildə son qoymaq olar.

Qurani-Kerimdə "zülm" anlayışının sosial məzmunu da kifayət qədər işləkdir. Möminliyin şərtlərində insana hörmət və qayğı ilə yanaşmaq, hər şeye halalliq prizmasından baxış aparıcıdır. Buna görə də haqqı olanın haqqının mənimseñilmesi batıl əməl sayılır və həmin insanın həm özünə, həm də haqqını mənimsediyi insana zülmü kimi mənalandırılır. Aşağıdakı aya bu mənəni özündə ehtiva edən ayələr sırasındadır: "Ele ise yetimə zülm etme" (əz-Zuha, 9-cu aya). Əl-Fəcr süresindəki 17-19-cu ayələri bu ayənin daha təfərrüatlı açılışı kimi də qəbul etmək olar: "Xeyr! (Bele deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsınız (yetimin haqqını vermirsiniz). Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz)". Yuxarıda qeyd etdiyimiz kimi, A.Şaiqin şeiri öz polifonik məzmunundan zülmün bu mənasını da öz içərisinə alır. Əslində, şeirin yazılıma səbəbi zülmün sosial məzmunu ilə daha çox əlaqələnir. Lakin sosial amil kimi "zülm" anlayışının tarixi kökləri araşdırılır və çağdaş insanın, çağdaş dünyadan xarakterinə çevrilən keyfiyyətin yaranma tarixinə nüfuz etməyi, vəziyyətdən çıxış yolu tapmağı zəruri şərtə çevirir:

*Əsrlərdən bəri zülmə alışan,  
Ey pərakəndə dağılmış insan.*

*Aldımı qəlbinizi qisvetü-şum,  
Yaxdimı ruhunuzu badi-səmum?*

*Gəlirmi size xoş qanlı heyat?  
Hesəb, nasıl unudulmuş, heyhat?*

*Iştə tarixi acub bir baxınız!  
Fitnəyi, zülmü, nifaqi yaxınız!*

Şair "fitnəni, zülmü, nifaqi" mehv etmənin yolunu nədə görür? Bəşəriyyəti hansı yola dəvət edir?

Bəlkə, bu bizim uzun illər adət etdiyimiz və sənetkarların boynuna qoymuşuz "inqilaba çağırış"dır, "inqilabi mübarizə"yə dəvetdir? Yox, belə deyil, ən azı bu şeirdə məsələyə marksistcəsinə həll vermək A.Şaiqin xəyalından belə keçməmişdir. A.Şaiqin romantik düşüncəsi məsələni idealistcəsinə həll edir. Bu isə o deməkdir ki, bəşəriyyətin esrlərdən bəri zülmə alışmasının, "perakəndə, dağılmış" halda qalmasının tarixdən üzü bəri gələn və bu günümüze qədər davam edən ciddi sebebləri var. Bu günün insanları bu səbəblər üzərində düşünməlidir və A.Şaiq bizi bu səbəblər üzərində düşünməyə, düşünərək səbəbləri aradan qaldırmağa səsleyir. A.Şaiq bəşər övladının bu gündü güne qədər "perakəndə", "dağılmış" vəziyyətdə qalmasını onun özünün-özüne zülmündə axtarır. Əslində, insan ona göstərilən yolla getse, zülm içinde, "perakəndə", "dağılmış" vəziyyətdə qalmaz, "qanlı heyat" yaşamağa məcbur olmaz. Ortaya çoxsaylı suallar çıxır. Yaxşı, söhbət ictimai inqilablar vasitəsilə zülmü, nifaqi aradan qaldırmaqdan getmirsə, insanın alışığı bu zülmü şərtləndirən səbəblər harada axtarılmalıdır? Bu hansı tarixdir ki, biz onu açıb baxmalıyıq və bu tarix bize doğru yolu göstərməlidir? Ən nəhayət, haqqında söhbət geden və bütün bu nifaq və zülmərin, dağılma və perakəndəliyin səbəbi kimi göstərilən "unudulmuş hesəb" dedikdə şair nəyi nəzərdə tutur? Söhbət monoteist dinlərin tarixində gedir (Ə.Hüseynzadənin haqqında söhbət açdığını məqaləsindəki bir məqamı yenidən xatırlayaq: "Bəşəriyyət özü 13 əsr, yaxud 20 əsrden bəri təcalla edən bu həqiqəti ("hübbullah" həqiqətini - T.S.) alıqlışayır mı? ... Heyhat?"). Söhbət insanın dini inancının mükemməliyindən və qeyri-mükemməliyindən gedir və nəhayət, söhbət insanın dini inancının mükemməliyini və qeyri-mükemməliyini tənzimleyən müqəddəs kitablardan gedir. Bu kitablarda müəyyənləşmiş "hesəb" in - "ölçü"nün, başqa sözlə, müəyyənləşmiş qaydanın unudulmasından gedir. Ən nəhayət, söhbət ondan gedir ki, bu "hesəb" - "ölçü" harada müəyyənləşir və nece müəyyənləşir.

Maraqlıdır ki, sovet dövrünün son tədqiqatlarında şeirin yazılması ilə bağlı bəzi faktlara diqqət çəkilməsi bu suallara cavab tapmağa yardımçı olur. Azərbaycan romantizminin istedadlı tədqiqatçılarından biri kimi tanıdığımız V.Osmanlı "Azərbaycan romantikləri" monoqrafiyasında A.Şaiqin bu şeirinin "klassik alman romantizminin banilərində Novalisin məşhur bir şeiri"ne bənzətme kimi yazıldığını vurğulayır. V.Osmanlı yazır: "Müxtəlif romantik ədəbiyyatlarda həmin şeire benzer mənzumələr yazılmışdır. Onlardan biri, bəlkə də en müvəffeqiyətlisi Azərbaycan romantikinin "Hamımız bir günəşin zərəsiyik" şeidi".

V.Osmanlı hər iki şeir arasında ideya-məzmun yaxınlığını sübut etmək üçün həmin şeirlərdən parçalar təqdim edir. A.Şaiqdən təqdim olunan parçadakı:

*"Ayırmaz bizləri ümmanü-mühit".*

*"Ayırmaz bizləri İncil, Quran" -*

misralarına qarşılıq olaraq Novalisden aşağıdakı misraları verir:

*"Uzaq olanlar yaxınlaşmalıdır".*

*"Axi biz eyni məbədgahda ibadət edirik".*

V.Osmanlı A.Şaiqin:

*"Uzadın dostluq elini sıxalım,  
Rişeyi - zülmü, nifaqi yıxalım!  
Qəlbimizdə yaşasın möhrü vəfa  
Verəlim bir-birinə dəsti-vəfa".  
"Hamımız bir günəşin zərrəsiyiz" -*

misraları qarşısına Novalisin aşağıdakı misralarını çıxarır:

*"Dost əlini mənə uzat, qardaşım ol mənim,  
axırət gününədək.  
Məndən nəzərlərini çəkmə,  
Biz birgə hərəkət etməliyik,  
Biz eyni xoşbəxtlik soraqlışıyq".  
"Biz bir səmanın altındayıq".*

Hər iki şeirin ideya-məzmununda ortaq cəhətlərə diqqət çəkən tədqiqatçı onların forma yaxınlığını şərtləndirən bezi məqamları da təhlil müstəvisinə getirərək A.Şaiqin şeirinin Novalisə bənzətmə olduğundan bəhs açır. Lakin bizim V.Osmanlıının təqdim etdiyi parçaları yenidən müqayisə müstəvisinə çıxarmağımız tamam başqa bir məqsədə xidmət edir. Həmin müqayisə A.Şaiqin (həmçinin Novalisin) şeirinin dini məzmun qatını və nəticə etibarı ilə fəlsəfəsini və ideyasını konkretləşdirməyə imkan verir.

A.Şaiqin şeiri ile Novalisin şeirinin əlaqəlerini müəyyənəşdirib, onları sintez etsek, maraqlı bir mənzerənin şahidi olarıq:

"Ayıramaz bizləri ümmanü mühit", ona görə də "uzaq olanlar yaxınlaşmalıdır".

"Ayıramaz bizləri İncil, Quran", çünkü "biz eyni məbədgahda ibadət edirik".

"Uzadın dostluq elini sıxalım", nəticəsi o olsun ki, "qardaşım ol mənim axırət gününədək".

"Biz birgə hərəkət etməliyik" ki, "rişeyi-zülmü, nifaqi yıxalım".

"Verəlim bir-birinə dəsti-vəfa", ona görə ki, "biz eyni xoşbəxtlik soraqlışıyq".

"Biz bir səmanın altındayıq", ona görə də "Həpimiz bir günəşin zərrəsiyiz".

İlk baxışdan paradoksal görünən kifayət qədər məqamlar öne çıxır. Bir tərəfdə İncil və Quran - fərqli dinlərə məxsus müqəddəs kitablar, ikinci tərəfdə "eyni məbədgah" dayanır. Üstəlik, şair öz məntiqi ilə israr edir ki, "ayıramaz bizləri İncil, Quran". Fərqli dinlərə məxsus müqəddəs kitabların bizi ayıra bilməməsi (əks məntiqle düşünsək, birləşdirməsi) hansı məntiqle izah olunmalıdır? Sualın cavabını Novalisin şeirində tapırıq: "Axı biz (yeni istə İncilə, isterse də Quranə iman gətirenlər-T.S.) eyni məbədgahda ibadət edirik". "Eyni mebedgah" eyni məbuda ibadət olunan yerdir. İncilin də, Quranın da, başqa sözlə, xristianlığın da, İslamin da istinad verdiyi məbud "bir olan Allahdır". İncil də, Quran da "bir olan Allah"a sitayışı xristianlığın və İslamin təmel prinsipi, əsas qanunu elan etdiyi üçün, onlar insanları ayırmır, birləşdirir. Ayrılıq dinlərin adındadır, təmel prinsiplərde onlar bir-birini tamamlayır. Onların (İncilin və Quranın, eyni zamanda Tövratın) yerinə yetirdiyi missiya vardır. Quranı-Kərimdə Allah özünün nazil etdiyi bütün kitabları xatırladır, onlara yetərinçə dəyər verir, hər ikisinin mühüm tarixi missiya yerinə yetirdiyini buyurur. Sonuncu müqəddəs kitab kimi Quran-Kərimin geldiyini döne-döne tekrar edir, ona iman gətirməyi vacib sayıır.

Ali-İmran surəsində (19-cu ayə) "Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır" deyə buyuran Allah Əl-Maide surəsində öz buyurduğunu belə şərh edir: "Ey kitab əhli! Size Kitabda (Tövratda və İncildə) gizlətdiyoñız şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peygəmbərimiz geldi. Artıq Allah tərəfindən sizə bir

nur və açıq-aydın bir Kitab (Quran) geldi. Allah öz lütfünə siğınanları onuna (Peyğember və Quran vasitesile) əminamanlıq (sühl) yollarına yönəldər, onları öz iznile zülmətdən nura çıxarar və düz yola istiqamətləndirərlər!" (15-16-ci ayələr).

Qurani-kərimin nazil edilmesi ilə bəşəriyyətin, bütün insanların qarşısına müsəlmanlığı qəbul etmək, Qurani-kərimə iman getirmək funksiyası qoyulur. Bu, elbəttə, Tövratdan və İncildən imtina deyil. Qurani-kərim "özündən əvvəlkiləri (Tövrati və İncili) təsdiq" edən (Yunis surəsi, 38-ci ayə) kitabdır. Qurani-kərimde məsələ belə qoyulur. Mömin yəhudi onlar üçün nazil edilmiş Tövrata inanmalıdır. Mömin xaçperəst də onlar üçün nazil edilmiş İncilə inanmalıdır. Lakin Qurani-kərimin nazil edilməsindən sonra mömin yəhudi Tövrata və Qurani-kərimə, mömin xaçperəst isə, İncilə və Qurani-kərimə inanmağa və iman getirməyə borcludur. Qurani-kərimin el-Qesəs surəsində "(İki kitaba - Tövrata və Quran'a inananlar)"a "iki dəfə mükafat verilecəyi" bəyan olunur (54-cü ayə). Qurani-kərimde Allahın insanlara six-six müraciət edərək, onları İslama dəvət etməsi və Qurani-kərimə iman getirmələrinin vacibliyini bildirməsi bəşərin nicat yolunun Qurani-kərimdən keçdiyini göstərir. Əl-İsla surəsində deyilənlər (ayə 92) bunun təsdiqidir: "(Ey insanlar!) Həqiqətən bu tövhid dini olan (islam) tek bir din olaraq sizin dininizdir. Men də sizin rəbbinizəm. Buna görə də yalnız Mən ibadət edin!" "(Ey insanlar!)" xitabı ilə bu məzmunda nazil olan ayələrin sayı Qurani-kərimdə kifayət qədərdir.

Ele isə, ortaya belə bir məntiqi sual çıxır. Əger Xristianlıq da, İudaizm de "Allahın vəhdaniyyəti"ni tanıyan dinlərdirdə, İncil və Tövratin da əsasında Tövhid dayanırsa, onda İslam dininin gelişisi, Qurani-kərimin nazili hansı ehtiyacdən doğurdu? Qurani-Kərimdə İslam dini nə üçün "bütün dinlərdən üstün" (Əl-Hucurat surəsi, 28-ci ayə) elan olunur? Nə üçün Qurani-Kərimdə İslam dinine "Allahın əsl tövhid dini olan İslam dini" (Yasin surəsi, 4-cü ayə) kimi xarakteristika verilir?

Əslində, bunun cavabı çox sadədir. Xristianlıq və İudaizm Tövhid dinləri olaraq bəşəriyyətin müəyyən qismini ehətə edirdi. İslam dini monoteist dinlərin tarixində yeni və sonuncu mərhəledir. İslam dininin xristianlıq və İudaizmdən fərqli, əsas cəhəti onun bütün bəşəriyyəti ehətə edən din kimi nazil edilməsidir. Qurani-Kərimdə İslam dininə xristianlışa və İudaizmə paralel, onlara eyni statuslu din kimi yanaşılmışır. Qurani-Kərim İslami yer üzündəki insanların müəyyən bir qismini (Xristian və İudaizm dinlərində olduğu kimi) ehətə edən Tövhid dini kimi təqdim etmir. Qurani-Kərimdə "müsəlman" anlayışı "Allaha teslim" mənasını verir, bir olan Allahı tanıyanların hamısı müsəlman kimi qəbul edilir. Məhz bu məntiqle Əl-İsla surəsində elan olunur: "Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) en doğru yola (İslama) yönəldir..." (9-cu ayə).

Deməli, Qurani-Kərimə Allahın verdiği daha böyük dəyerin arxasında sonuncu müqəddəs kitabın bütün insanları Tövhid (bir olan Allah'a inam) etrafında birləşdirməsi mənəvi cəhətdən insanların parçalanmasının qarşısını alır, insanlar arasındaki nifaqın, insanların bir-birine zülm etməsinin potensial mənəvi-psixoloji səbəblərini aradan çıxarır. İslam dininin üzərinə düşən bu missiya Qurani-Kərimdə döne-döne təsdiq olunur: "(Ya Rəsulum!) Biz (Qurani) sənə haqq olaraq, özündən əvvəlkə kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sen onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et... Hamınızın axır dönüsü Allahadır..." (el-Maide, 48-ci ayə).

Buradan belə bir neticə çıxır ki, Tövratin və İncilin əsasında dayanan Tövhid inancı Qurani-Kərimdə tamamlanır və yer üzünün bütün insanlarına aid

olur. İslama Tövhid bütün insanları birləşdirir. Qurani-Kerimin felsefəsi de bu birləşdiricilik missiyasında meydana çıxır ve zaman-zaman müasirlik qazanır.

"Həpimiz bir güneşin zərəsiyiz" şeirinin müəllifi İslam Tövhidinin bu birləşdiricilik missiyasından çıkış edir, onun felsefəsinə söykanır:

*Həpimiz bir yuva pərvərəsidiyiz,*

*Həpimiz bir güneşin zərəsiyiz.*

A.Şaiq Yerin, Goyün Allah tərefindən yaradılmasına inamı, bir olan Allah etrafında birləşməyi insanlığın üzerine düşen baş vəzifə, insanlığı qurtaracaq, xilas edəcək yol hesab edir. "Bir güneş" metaforası "bir olan Allah"ı nezərdə tutur və bu benzətme bütün məntiqi, mena və mahiyyəti ilə Qurani-Kerime istinad edir. Çünkü nur, işq sözün həqiqi mənasında Güneşin sifeti, mahiyyəti və missiyasıdır, mecazi mənəda bir olan Allahın sifeti, mahiyyəti və missiyasıdır. Güneş və bir olan Allah əlaqələrinin bağlılıqları Qurani-Kerimde bütün təfərruatı ilə yer alır. Ən Nur sərəsində deyilir:

"Allah göylerin və yerin nurudur (Kainatı yaradıb ona nur verən, yer və göy əhlində haqq yolu göstəren xalıqdır)... O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istediyinə öz nurunu bəxş edib cənnət yolu ilə İslam dininə yönəldir...)" (35-ci aye).

A.Şaiq yazır:

*Ayıramaz bizleri teğyiri-lisan,*

*Ayıramaz bizleri təbdili-mekan.*

*Ayıramaz bizleri ümman, mühit,*

*Ayıramaz bizleri sehryayı-besit.*

İşter-istəməz ortaya sual çıxır. Dil aynılığı, məkan, mühit ferqi, ayn-ayn mekanlarda yaşamağımız, dönyanın dörd tərefinə yayılmağımız bizi nə üçün ayıra bilməz? Bütün bu ferqlərə baxmayaqaraq, biz birik. A.Şaiqin söykəndiyi məntiq hansıdır? A.Şaiq hansı məntiqə, hansı felsefe ilə bəşəriyyəti bütün bu aynılıqların fövqündə görür? Ümmüyyətə, bütün bu aynılıqların hamisindən yüksəkde dayanan və insanları birləşdirən bir qüvvə varmı? Romantik şair bütün bu suallara öz şeirinde tam məntiqi, heç bir şübhəyə yer qoymayan bir cavab verir. Daha doğrusu, A.Şaiqin şeiri başdan-başa bu suala verilen cavabdır.

"Həpimiz bir güneşin zərəsiyiz", ona görə de:

*Ayıramaz bizleri ezmətli cibal,*

*Ayıramaz: şərq, cənub, qerb, şimal.*

Bizi birləşdirən zərəsi olduğumuz Güneşden - bizi yaradın Allahdan içimizə düşen işqdır, nurdur. Bu nur Allah sevgisidir, bir olan Allaha inam və iman getirmekdir. Bir olan Allaha inam və imanımızda bütöv olaqsa, içimizdə daim ilahi bir nur yanar və o nur bizi birləşdirir.

"Həpimiz bir güneşin zərəsiyiz" şeiri dönyanın qan denizine, Ə.Hüseynzadənin təbiri ilə desək, "qətlgahı" çevrildiyi zamanda insanı "ancaq içinde yanın Allah nuru xilas edə biler" inamını öne çıxarıır.

İllkin araşdırımlar göstərir ki, bu inam neinkii "Həpimiz bir güneşin zərəsiyiz" şeirinin, neinkii A.Şaiqin yaradılığının, eyni zamanda, bütün Azərbaycan romantizminin və hətta realizminin felsefi esasında dayanır, estetik düşüncənin istiqamətini müeyyenləşdirir. Nehayət, bunu görmeyin, ədəbiyyatımızın həqiqi sıfəti kimi ortaya çıxarmağın vaxtı yetmişmişdir.

**Təyyar SALAMOĞLU**

